

Nizami Məmmədov
Tağısoy
professor

Ə.Salahzadənin poetik dünyası o qədər rəngarəng və çoxçalarlıdır ki, onun əsərlərinin məzmun və forma mündəricəsi tamlıqla yaradılmışdan haqqında bəhs edəcəklərimiz də qənaətbəxş görünməyəcəkdir. Bu baxımdan şairin bizə öz avtoqrafi ilə hədiyyə etdiyi "Qobustan" poemasından bəhs etməyi zəruri hesab edirik.

"Qobustan" poeması 2010-cu ildə "Şirvannəş" nəşriyyatında (Salahzadə Ə. Qobustan Poema. Bakı, Şirvannəş, 2010, 80 s.) işiq üzü görmüşdür. Əlekber "Qobustan" poemasında sanki şairliyi ilə yanaşı, həm də tarixin ənginliklərinə, minilliklərinə ekskurs edir, "...yaranışdan uyuyanlar yuxusundan ayrıldı, Əridikcə, yeridikcə buz dùyunu açılırdı", – deyə tarixin lap dərinliklərinə enir, "otların oyanışından, ağacların kök atmasından, quşların quş olmasından, heyvanların sudan çıxmışından" danişmaqla, Yerə, göye kimin hakim olmasına" cavab axtarırdı bu əsərində:

... Arxeoloq-qoca alim,
yanında da
əllərinin biri firça,
biri bıçaq neçə alım
yeri qazib eşirdilər,
qayaların arasından
Qobustanın daş çağına
düşürdülər
iyneylə gör qaza-qaza
iyneboyu
enə-enə
bıçaqların direnirdi bir balığın
gəmiyinə,
tükü tükən seçə-seçə
gəmikdən vaz keçirdilər.
Yenə qazib yeriməyə
ayn bir yer seçirdilər,
elə bil ki, o çaglara gündə
işə gedirdilər,
layı layda, çağı çağda eşə-
eşa gedirdilər (s. 10-11)

Əlekber Salahzadənin poeziyasında fonetik tekirli həm də bədii-ifadə və ritm-qafiyə yaranan vasitə kimi xarakterizə etmək olar. Çünkü şair alliterasiya və assonasların körəyi ilə müəyyən "musiqili" səs fonu yarada bilir. Bundan başqa Salahzadənin şeirlərində tekir mətn yaradıcılığının universal principi olmaqla reprezentativ şəkildə söz yaradıcılığı paradiqması seviyəsində özünü nümayiş etdirir. Bunlardan bəhs edərkən eyni zamanda təəssüflə qeyd etmək istəyir ki, Əlekber Salahzadə kimi orijinal poetik fikir ustasının neinkin metn yaradıcılığı mexanizmində tekir, həm də mətn strukturunun güclənməsi, aktuallaşması və har-

moniziyası onun poeziyasının təyinəcidi vasitəsi olsa da, bu, son dərəcə özünəməxsus şəkildə təzahür etse də, həm də onun ümumi yaradıcılıq məhsulları tədqiqatlarından və araşdırılmalardan kəndən qalmışdır.

Əlekber Qobustanın epopeya-

burada nə görüb bir daşa dönmüsən?

**Canlanıb dinsənə,
sinəsi dopdolu
Ozana dönsənə
qəfil, daş. (s. 34-35)**

Şair Qobustan adından başla-
yaraq buradakı misralardan, sirlər-

teydən, Pompeydən, Böyükdaş-
dan, Kiçikdaşdan, Çingizdaşdan,
Mədəində Xaqanidən, Nizamidən,
Füzulidən, Qeysdən, "Dinozavr"-
lardan, İspaniyada Altamura, Afri-
kada Oldovaydan, Daş dövründən,
Dəmirə Daş savaşından, Tigris-
dən, Tur Heyerdaldan və s. mətlə-

birdən möcüze baş verə –
ağacla, otla bəhsəbəhs
daşın birisi göyər... " (s. 53-54)

Sizləri bilmirəm, bizimcün bu
təsvirler, bu mənzərələr tamamilə
hisslerimizi dirçəldən, onlara qey-
ri-adı sığal çəkən son dərəcə uğur-
lu bir poetik effekt yaradır. Əlekber

Əlekber Salahzadənin "Qobustan" epopeyasında Tarixi nümunələrə müraciətin özünəməxsusluğu



bələrdən Qobustanın əski keçmişinə mahiyyəti üzrə dərindən bələd olan tarixşunas və coğrafiyaşunas kimi bəhs edir.

Şairin Qobustana poetik mü-
nasibəti az qala antropoloq, etnoq-
raf, arxeoloq, baxışından, təhlilin-
dən geri qalmır, gözümüz qarşısında
tarixçi kimi uğurlu mənzərələri,
olayıları təfəkkürümüze ötürür:

**... Zaman-zaman Qobustana
bəlkə bir gələn olmayıb?
Görən, gözdən nə gizləyib,
yerini bilən olmayıb?
Min illəri yara-yara
nə əvvəller, nə sonralar
Axi niyə bir yazıya,
Düşməyib qalib buralar?
Bəlkə yağı yürüşəri
Aramızdır girib araya,
Məkan təki qopub qalib
zamanlardan
bu daş-qaya?.. (s. 50-51)**

Əlekber Salahzadə "Qobustan" poemasında bu yerin qəlbində özünə yuva salmış, ocaq qalamış məqamları da əsərin məzmun və mahiyyətində üzvi surətdə yerləşdirir. Minilliklərin o üzündən orta əsrlərə ekskurs edir:

**Mədəində Xaqanını
xarabalar kövrəldəndə
Nizamının xayalını
bisütunlar çəkdi gəndə
Füzulinin Kərbələda
Buralardan nə xəbəri-
yoxsa Qeyzin sehra deyil,
Çingizdağ olardı yeri..., (s. 51)**

– deyərək Qobustan dastanının lap qədim dövrlərə gedib çıxan digər tərəflərini de "vərəqleyir". Lakin bütün bunların heç biri şairin bura-
larda bağlı arzu-istəklərini tükətdirmir; Qobustanın allı-güllü bol sulu bir məkana çevriləcəyinə inanır:

**"Su çəkəsen buralara,
şırıl-şırıl axıb gedə,
bu qayalar arasından
boz sükütu pozub gedə.
Kəsilməyə şintisi,
köyük kökləri oyada.
Susuzluqdan perik düşmüs,
hər ağac geri qayida...
Marallar da su içməyə
qayadansa qopub gələ;
sərinləyə
dodaqları çat-çat olmuş qobu bəla
Şırı-şırı axdıqca su**

Salahzadənin təsvirleri onu epos düşüncəsinə çəkib aparır. Yeqin ele buna görə də qədim dövrlərin olayları onu özünə daha çox cəlb edirdi. Şairin təsvirlərindən həm də bele bir qənaət hasil olur ki, hələ arxeoloqlar və etnoqraflar Qobustanla bağlı xeyli mətbələr vardır ki, onları aça bilməmişlər. Onuncun qobustanlılarının hansı dilde danışın-başnamaları, insanların surət cizgilərinin necə olması ilə bağlı təsəvvürlerin də düzürt olmadığı qənaətindədir. Amma bütün bunlara baxmayaraq, Qobustanın milyonlara "gəl-gəl" deyən necə müzey mağaralarını yadına salır və eyni zamanda "Qobustanın misli yoxdu bu dünyada" deyərək onun qədimliyindən və monuməntallığından bəhs açır. Onu min-min qaya üstə çöküb qalmış bir ölkə..., yoğrulmamış, yapılmamış göydə tapılmış kökəyə bənzədir (s. 65).

Əlekberin fikrincə:

**Bu
ötən əsr Daş dövrünün
Dəmirə Daş savaşıdı...
Ayın, Günün tənənə
bu qayalar, daşlar üstə olma-
saydı;
qədim, ulu rəssamların əlləri
kök atmasayıdı,
çəkdikləri möhür-möhür qalma-
saydı.
bu qayalar çapıldıqca çapıldı,
daşındıqca daşınardı: (s. 71-72)**

– deyir.

Təsadüfi deyildir ki, xalq şairi Ramiz Rövşən Əlekber Salahzadəni "şairlərin şairi" adlandırmışdır. Çünkü o, ele bir fərqli təfəkkür sahibi idi ki, "sözü mətinin içinde azdırır, onu başqa bir şəyə çevirib üzə çıxara bilirdi... Eleləri var ki, o dərinliyə baş vurub, yükünü oradaca qoyur, üzə çıxmaga gücü çatmır və buna görə də səsi su altından – dərin bir quyunun dibindən gelir, bəzən də sesini qeyb edir... Əlekber lap siftədən missiyasını bilir, sakit davranır, ... gözel şəyələri illərlə dilinin altında saxlamağı bacarırdı... Əlekberin şeirlərini təqnid eləmək praktiki olaraq mümkün deyil, cünki bu doğrudan da xalis, xas sənətdir.